

Birdəfəlik pul köçürməsinin məbləği aşağıdakı rəqəmləri keçməməlidir:

Yaxın xaric (YX\*) ölkələrinə pul köçürmələri zamanı:

- 600 000 RUB
- 20 000 USD/EUR

Uzaq Xaric (UX\*) ölkələrinə pul köçürmələri zamanı:

- Konkret istiqamətlərdə digər məbləğlər. Bu haqda saytda məlumat yerləşdirilmişdir:  
<https://www.contact-sys.com/tariffs>

YX ölkələrinə ABŞ dolları, AVRO və rus rublu ilə transsərhəd pul köçürmələri zamanı (ayrı-ayrı Azərbaycan, Latviya, Litva, Estoniya və Özbəkistan iştirakçılarından başqa):

Göndərən tərəfdən tutulan komissiya:

köçürülən məbləğ 6 500 USD/ 5 000 EUR/200 000 RUB-dan aşağı olduqda məbləğin 1%-i;

ABŞ dolları/avro ilə köçürülən məbləğ 65 000 ABŞ dollarına bərabər və ya ondan yuxarı olduqda 65USD;

ABŞ dolları/avro ilə köçürülən məbləğ 5 000 Avroya bərabər və ya ondan yuxarı olduqda 50 avro;

Rubl ilə köçürülən məbləğ 200 000 rubla bərabər və ya ondan yuxarı olduqda 2 000 rubl.

Azərbaycan və Özbəkistana rus rublu və xarici valyuta ilə pul köçürməsi zamanı:

Göndərən tərəf Bankın Göndərən tərəf üçün müəyyən etdiyi komissiyanın ümumi məbləğini aşağıdakı şəkildə ödəyir:

600 000 RUB / 20 000 USD/EUR-dək pül köçürməsi zamanı köçürülən məbləğin 1.2%-i

Azərbaycan ərazisində milli valyuta (AZN) ilə pul köçürmələri həyata keçirərkən:

Köçürülən məbləğ	Göndərən tərəfdən tutulan komissiya	İştirakçının/Göndərən Tərəfin Partnyorunun Mükafatlandırılması	İştirakçının/Qəbul edən Tərəfin Partnyorunun Mükafatlandırılması
0,01 - 300,00 AZN	2 AZN	Göndərən Tərəfin ödədiyi komissiyanın 35%-i	Göndərən Tərəfin ödədiyi komissiyanın 45%-i
300,01 - 500,00 AZN	3 AZN		
500,01 - 1 000,00 AZN	5 AZN		
1 000,01 - 2 000,00 AZN	10 AZN		
2 000,01 - 3 000,00 AZN	15 AZN		
3 000,01 - 4 000,00 AZN	20 AZN		
4 000,01 - 6 000,00 AZN	25 AZN		
6 000,01 - 11 000,00 AZN	30 AZN		
11 000,01 AZN və yuxarı	0,3%		

Latviyaya Rus rublu və xarici valyuta ilə pul köçürməsi həyata keçirərkən:

Göndərən tərəfdən tutulan komissiya:

- 70 000 RUB / 2 000 USD -dək köçürülən məbləğin 2%-i
- köçürülən məbləğ 350 EUR-dan aşağı olduqda 7 EUR;
- köçürülən məbləğ Avro ilə 350,01 EUR-2000 EUR arasında olduqda 2%-i
- köçürülən məbləğ 70000 RUB-dan yuxarı olduqda 1400 RUB
- köçürülən məbləğ 2000 USD/EUR-dan yuxarı olduqda 40 USD/EUR

Litva Poçtuna AVRO ilə transsərhəd pul köçürmələri həyata keçirərkən (birdəfəlik köçürmənin məbləği 1500-dən yuxarı olmamalıdır):

- köçürülən məbləğin 1,5%-i + 4,5 avro

Estoniyaya USD/EUR ilə transsərhəd pul köçürmələri zamanı:

Göndərən tərəfdən tutulan komissiya:

- Köçürülən məbləğ 4950 ABŞ dolları /4950 avrodan aşağı və ya ona bərabər olduqda köçürülən məbləğin 1,5 % -i;
- köçürülən məbləğ 4 950,01 ABŞ dolları/avrodan yuxarı olduqda 75 ABŞ dolları;

AS Talveaed-ə (Estoniya) USD/EUR/RUB ilə transsərhəd pul köçürmələri zamanı:

Göndərən tərəfdən tutulan komissiya:

- köçürülən məbləğ 4950 USD/EUR və yaxud 175 000 RUB-dan aşağı olduqda köçürülən məbləğin 2%-i;
- USD/EUR ilə köçürülən məbləğ 4950 USD/EUR-ya bərabər və ya ondan yuxarı olduqda 80 USD/EUR + köçürülən məbləğin 0,6%-i;
- RUB ilə köçürülən məbləğ 175 000 RUB-a bərabər və ya ondan yuxarı olduqda 2500 RUB + köçürülən məbləğin 0,6%-i.

Pul köçürməsinə görə İştirakçıdan/Partnyordan tutulan Komissiya aşağıdakı kimidir:

- köçürülən pulun məbləği 6 500 USD/5 000 EUR/ 200 000 RUB-dan aşağı olduqda köçürülən məbləğin 0,5 %-i (köçürmə zamanı Göndərən tərəfin ödədiyi komissiyanın 35%-dən artıq olmamaq şərtilə);
- köçürülən pulun məbləği 6500 USD-yə bərabər və ya ondan yuxarı olduqda 22,75 USD (köçürmə zamanı Göndərən tərəfin ödədiyi komissiyanın 35%-dən artıq olmamaq şərtilə);
- köçürülən pulun məbləği 5000 EUR-ya bərabər və ya ondan yuxarı olduqda 17,5 EUR (köçürmə zamanı Göndərən tərəfin ödədiyi komissiyanın 35%-dən artıq olmamaq şərtilə);
- köçürülən pulun məbləği 200 000 RUB-a bərabər və ya ondan yuxarı olduqda 700 RUB (köçürmə zamanı Göndərən tərəfin ödədiyi komissiyanın 35%-dən artıq olmamaq şərtilə);

Pul köçürməsinə görə İştirakçının/Partnyorun ödədiyi komissiya aşağıdakı kimidir:

- köçürülən məbləğin 0,5 %-i (köçürmə zamanı Göndərən tərəfin ödədiyi komissiyanın 30%-dən artıq olmamaq şərtilə).

UX ölkələrinə ABŞ dolları və Avro ilə transsərhəd pul köçürmələri həyata keçirərəkən:

• Köçürməyə görə Göndərən tərəfdən tutulan komissiyanın miqdarı istiqamətdən asılı olaraq dəyişə bilər. Bu barədə məlumat saytda Sistem Tariflərində verilmişdir: <https://www.contact-sys.com/tariffs>

Vyetnam, Türkiyə, Çin, Nepal, Honkonq və "CONTACT-HESAB-UX" layihəsi istisna olmaqla, istiqamətdən asılı olmayaraq İştirakçıdan/Partnyordan pul köçürülməsinə tutulan komissiya aşağıdakı kimidir:

• köçürülən məbləğin 0,5 %-i, Göndərən tərəfin ödədiyi komissiyanın 30%-dən artıq olmamaq şərti ilə

Vyetnama pul köçürmələri zamanı İştirakçıdan/Partnyordan tutulan komissiya:

Vyetnam ərazisində Vietinbank, Agribank, VIB, Donga Bank, Eximbank və s. şöbələrində USD/EUR ilə nağd ödəniş etmək üçün pul köçürmələri zamanı (CONTACT-HESAB xidmətindən başqa):

Köçürmənin məbləği	Göndərən tərəfdən tutulan komissiya	İştirakçının/Göndərən tərəfin Partnyorunun Mükafatlandırılması
0,01-500,00 USD/EUR	5 USD/EUR	köçürülən pulun 0,5%-i, Göndərən tərəfdən tutulan komissiyanın 30%-dən artıq olmamaq şərti ilə
500,01-1000,00 USD/EUR	1,0%	
1000,01-2000,00 USD/EUR	0,9%	
2000,01-5000,00 USD/EUR	0,8%	
5000,01 USD/EUR və yuxarı	40 USD/EUR	

Qəbul edən tərəfin ünvanına əsasən evə* nağd şəkildə çatdırılma şərtlə pul köçürməsi zamanı	
Göndərən tərəfdən tutulan ümumi komissiya	İştirakçının/Göndərən tərəfin Partnyorunun Mükafatlandırılması
1.5%	köçürülən pulun 0,5%-i, Göndərən tərəfdən tutulan komissiyanın 30%-dən artıq olmamaq şərtlə

\* - bir sıra digər ölkələrdə də köçürmənin evə nağd pul və ya çek formasında çatdırılma ilə edilməsi mümkündür. Ölkələr və tariflər barəsində məlumat Sistemində saytında yerləşdirilmişdir: <https://www.contact-sys.com/tariffs>

Çinə pul köçürməsi zamanı İştirakçıdan/Partnyordan tutulan komissiya:		
Köçürmələrin məbləği	İştirakçıdan/Göndərən tərəfin Partnyorundan tutulan komissiya	Göndərən tərəfdən tutulan komissiya
0,01 – 1 000,00 USD	3 USD	15 USD
1000,01 – 3 000,00 USD	6 USD	20 USD

Honkonqa pul köçürməsi zamanı İştirakçıdan/Partnyordan tutulan komissiya:		
Köçürmələrin məbləği	İştirakçıdan/Göndərən tərəfin Partnyorundan tutulan komissiya	Göndərən tərəfdən tutulan komissiya
(USD/EUR)	(USD/EUR)	(USD/EUR)
1 – 1 000	3	10
1000,01 – 5 000	6	15
5 001-dən yuxarı	9	20

Nepala (Siddhartha Bank, Kumari Bank) pul köçürməsi zamanı İştirakçıdan/Partnyordan tutulan komissiya:

Valyuta	Köçürülən məbləğ	Göndərən tərəfdən tutulan ümumi komissiya	İştirakçının/Göndərən tərəfin Partnyorunun Mükafatlandırılması
USD/EUR	2 AZN	5 USD/EUR	1,5 USD/EUR
	3 AZN	10 USD/EUR	3 USD/EUR
	5 AZN	15 USD/EUR	6 USD/EUR
	10 AZN	20 USD/EUR	9 USD/EUR

Türkiyəyə pul köçürməsi zamanı İştirakçıdan/Partnyordan tutulan komissiya:

İştirakçının/Qəbul edən tərəfin Partnyorunun adı	Göndərən tərəfdən tutulan ümumi komissiya	İştirakçının/Göndərən tərəfin Partnyorunun Mükafatlandırılması
#ИМЯ?	2% +5 USD/3 EUR	0,5% (Göndərən tərəfdən tutulan komissiyanın 30%-dən artıq olmamaq şərtlə)